



«Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası»nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabineti

Qərar № 92

Bakı şəhəri, 2 may 2012-ci il

«Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin [2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının](#) 1.3.18-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır:**

1. «Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası» təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Artur RASI-ZADƏ

«Azərbaycan» qəzetində dərc edilmişdir (4 may 2012-ci il, № 97) («VneshExpertService» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2012-ci il, № 5, maddə 466) («VneshExpertService» LLC).

14 fevral 2014-cü il tarixli, [46 nömrəli](#) Qərara əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).

*Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2012-ci il 2 may tarixli
92 nömrəli qərarı ilə
təsdiq edilmişdir*

Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikası [Gömrük Məcəlləsinin](#) 317.5-ci maddəsinə əsasən hazırlanmışdır və xarici ticarətin gömrük statistikasının (bundan sonra — XTGS) nəşr olunması qaydasını müəyyən edir.

1.2. XTGS rəsmi statistikanın tərkib hissəsidir.

1.3. XTGS mallar üçün gömrük bəyannamələrində və gömrük orqanına təqdim edilən digər sənədlərdə olan məlumatlar əsasında formalaşdırılır.

1.4. XTGS-də malların idxal və ixracının qeydiyyatı onlar üçün tərtib edilmiş gömrük bəyannamələrində əks olunan malların buraxılma tarixinə əsasən aparılır.

1.5. XTGS-yə idxalı respublikanın maddi ehtiyatlarını artıran və ixracı maddi ehtiyatlarını azaldan bütün mallara dair məlumatlar daxil edilir.

2. XTGS-nin məqsədləri

2.1. XTGS malların idxalı və ixracı haqqında məlumatları tam və dəqiq əks etdirməlidir.

2.2. XTGS Azərbaycan Respublikasının digər ölkələrlə ticarət-iqtisadi münasibətlərinin vəziyyətini və dinamikasını xarakterizə etməklə, aşağıdakı məsələlərin həyata keçirilməsi məqsədini daşıyır:

2.2.1. xarici ticarət axınının əsas tendensiyasının, strukturunun və dinamikasının təhlili;

2.2.2. xarici iqtisadi fəaliyyətin tənzimlənməsində tarif və qeyri-tarif tədbirlərinin tətbiq edilməsinin nəticələrinin təhlili;

2.2.3. xarici ticarət siyasəti və xarici ticarətin dövlət tənzimləməsi sahəsində qərarların qəbul olunması üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan

Respublikası *İqtisadiyyat və Sənaye* Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin XTGS ilə təmin edilməsi;

2.2.4. gömrük ödənişlərinin dövlət büdcəsinə daxil olmasına nəzarətin həyata keçirilməsi;

2.2.5. makroiqtisadi göstəricilərin proqnozlaşdırılması;

2.2.6. miqdar, dəyər və orta qiymət indekslərinin hesablanması;

2.2.7. xarici iqtisadi fəaliyyətin inkişafına və xarici ticarət əlaqələrinin genişləndirilməsinə yardım edilməsi;

2.2.8. dövlətin həyata keçirdiyi xarici iqtisadi siyasət tədbirlərindən irəli gələn digər məsələlərin həll edilməsi.

3. XTGS-nin əsas göstəriciləri

3.1. XTGS-nin formalaşdırılması üçün aşağıdakı əsas göstəricilərdən istifadə edilir:

3.1.1. Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (bundan sonra — XİFMN) üzrə malın kodu;

3.1.2. XİFMN üzrə malın adı;

3.1.3. malın hərəkət istiqaməti (idxal, ixrac);

3.1.4. hesabat dövrü;

3.1.5. malın statistik dəyəri (ABŞ dolları ilə);

3.1.6. malın netto çəkisi (kq);

3.1.7. XİFMN üzrə əlavə ölçü vahidi;

3.1.8. əlavə ölçü vahidi üzrə malın miqdarı;

3.1.9. malın təyinat ölkəsi;

3.1.10. malın mənşə ölkəsi;

3.1.11. malı göndərən ölkə;

3.1.12. ticarət edən ölkə;

3.1.13. malı sərhəddən keçirən nəqliyyat növü;

3.1.14. sövdələşmənin xarakteri.

3.2. Ərazisindən Azərbaycan Respublikasına mal və nəqliyyat vasitələrinin yola salındığı ilk ölkə göndərən ölkə, xarici ticarət əməliyyatının Azərbaycan Respublikasının rezidenti olmayan tərəfdaşının qeydiyyatda olduğu (yaşadığı) ölkə isə ticarət edən ölkə hesab edilir.

3.3. Tərəfdaş ölkə kimi idxalda malın mənşə ölkəsi, ixracda isə malın sonuncu bəlli olan təyinat ölkəsi hesab edilir.

3.4. Aşağıdakı hallarda malların idxalı göndərən ölkə üzrə aparılır:

3.4.1. mənşə ölkəsi bəlli olmayan mallar üçün;

3.4.2. «təkrar idxal» gömrük proseduru altında yerləşdirilən mallar üçün;

3.4.3. XİFMN üzrə mal mövqeyinin 97-ci mal qrupuna (incəsənət əsərləri, kolleksiya əşyaları və antikvariat) daxil edilən mallar üçün.

3.5. Malın mənşə ölkəsi və göndərən ölkə məlum olmadıqda, malın idxalı ticarət edən ölkə üzrə aparılır.

3.6. Malın təyinat ölkəsi məlum olmadıqda, malın ixracı ticarət edən ölkə üzrə aparılır.

4. XTGS-nin nəşri

4.1. XTGS müntəzəm olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra — Komitə) rəsmi internet saytında yerləşdirilməklə, mətbuatda dərc edilməklə və statistik məcmuələr və bülletenlər şəklində nəşr edilməklə yayılır.

4.2. Aylıq məlumatlar növbəti ayın 15-dək Komitənin rəsmi internet saytında yerləşdirilir və Komitənin mətbu orqanında dərc edilir.

4.3. Rüblük məlumatlar həmin rübdən sonra 90 gün ərzində «Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasını» məcmuəsi şəklində nəşr edilir.

4.4. İllik məlumatlar növbəti ilin ikinci rübünün sonunadək «Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasısı» məcmuəsi şəklində nəşr edilir.

4.5. Məlumatların həqiqiliyinə və dəqiqliyinə inamı artırmaq və onların istifadəçilər tərəfindən düzgün anlaşılmasına nail olmaq məqsədi ilə statistik nəşrlərə məlumatların mənbələri haqqında informasiya daxil edilir və məlumatlar müntəzəm olaraq yeniləşdirilir.

4.6. XTGS aşağıdakı bölmələr üzrə ayrı-ayrılıqda və ya toplu şəklində nəşr edilməklə yayılır:

4.6.1. Azərbaycan Respublikasının xarici ticarətinin ümumi yekunları;

4.6.2. idxal və ixracın aylar üzrə dinamikası;

4.6.3. mallar üzrə idxal və ixrac;

4.6.4. ölkələr üzrə idxal və ixrac;

4.6.5. hər hansı ölkəyə görə mallar üzrə idxal və ixrac;

4.6.6. hər hansı mala görə ölkələr üzrə idxal və ixrac;

4.6.7. ölkə qrupları üzrə idxal və ixrac;

4.6.8. gömrük ödənişləri.

5. Məlumatların yayılmasına qoyulan məhdudiyətlər

5.1. Hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən xarici ticarət haqqında məlumatlar yalnız gömrük məqsədləri, o cümlədən XTGS-nin formalaşdırılması üçün istifadə olunur.

5.2. Malların idxalı və ixracı haqqında məlumatlar xarici iqtisadi fəaliyyət iştirakçısı ilə bağlı olduqda konfidensial (kommersiya sirri) sayılır.

5.3. Məxfi və konfidensial məlumatlar nəşr edilən məcmuələrdə və bülletenlərdə əks etdirilmir. Məxfilik və konfidensiallıq rejiminin tətbiqi nəticəsində XTGS-də təhrif olunmanın qarşısını almaq, habelə XTGS-nin tamlığını təmin etmək üçün məxfi və konfidensial məlumatlar ümumi yekunda nəzərə alınmalıdır.
